

# Heydar Əliyev və diaspor quruculuğu



Azərbaycan Respublikasının çağdaş siyasi-diplomatik fealiyyətində, beynəlxalq münasibətlərində xaricdə yaşayış soydaşlığımızın problemləri bu gün bütün aktuallığı ilə qarşıda durur. Artıq tarixə əvvəlmiş SSRİ imperiyası dövründə Azərbaycana bu vacib məsələ ilə dərindən məşğul olmuşdur. Son on illiklər ərzində xarici ölkələrdə soydaşlığımızın sayının artmasına baxmayaraq Azərbaycan diasporu dağınıq halda mövcud olmuş, lobi quruculuğu ilə ardıcılık ve sistemli şəkildə məşğul olunmamış, bu sahədə böyük vaxt itkisine yol verilmişdir. Məhz bu səbəbdən də gənc, müstəqil dövlətimizin xarici siyasetində Azərbaycan lobbisi problemi həllini gözləyən vacib məsələlər sırasına daxil edilmişdir. Ulu öndər Heydar Əliyevin çoxsaylı xarici səfərləri zamanı vaxt azlığına baxmayaraq ABŞ-da (oktyabr, 1995), İngiltərədə (noyabr, 1995), Gürcüstanda (mart, 1996), Norveçdə (aprel, 1996) Azərbaycan diasporu ilə keçirdiyi səmimi görüşləri onun bu məsələyə hansı səviyyədə diqqət ve qayğı ilə yanaşığının göstəricisidir. Bu görüşlər zamanı söylənilən fikirlər yalnız həmin ölkələrdə yaşayan soydaşlığımız üçün deyil, dünya azərbaycanlılarının milli həmvətənliliyi, özünüdürki və mənəvi bağlılığı istiqamətində atılan en müüm addimlardır və dahi rəhbərimiz bununla xaricdə diaspor təşkilatlarının formallaşmasının vacibliyini, lobbiçilik fealiyyətimizin esas istiqamətlərini və perspektivlərini bəyan etmişdir.

Azərbaycanlıların mühabirət tarixi esasən XIX əsrin ilk onilliklərindən başlayır. Qafqazda Çar Rusyasının antimüsəlman və antitürk siyaseti regionda azərbaycanlı-türk əhalisinin üstün mövqeyinin zəiflədişməsinə yönəlmüş, öten əsrin 1905-1906, 1918-ci illərində qanlı azərbaycanlı qırğınları ermənilər tərəfindən belə strateji və məkrili niyyətlərle törədilmişdir. 1920-ci ildə ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Azərbaycanın qırmızı imperiyaya qatılmasından sonra mühabirətin növbəti merhəlesi başladı. 30-cu illər və ikinci Dünya müharibəsindən sonrakı illərin mühabirəti qanlı rejim repressiyaları, siyasi təqib, qətlərlə bağlı idi və məcburi xarakter daşıyır. SSRİ-nin süqutu və Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrədə respublikamızdan köçərək ya-xın-uzaq xarici ölkələrdə məskunlaşanlar var və onlar esasən daha firavan və rahat həyat aradıqca gedənlərdən ibarətdir. Bu gün dönyanın, Azərbaycan da daxil olmaqla 70-dək ölkəsində 50 milyon yaxın azərbaycanlı yaşayır. Ancaq təəssüf ki, xarici ölkələrdə yaşayan soydaşlığımızla mədeni-mənəvi əlaqələr onilliklər boyu zəif olmuş, Sovet dövrünün siyasi-ideoloji qadağaları bu əlaqələrin yaranması və inki-

şaf etdirilməsi yolunda güclü siyərə çevrilmişdir. Doğrudur, həmin müddətdə xaricdəki Azərbaycan diasporu ilə əlaqələr üzərə bəlli təşkilatlar fealiyyət göstərib. Lakin bu təşkilatlar məlum məxfi xidmət orqanlarının ciddi nəzarətində olmuşdur və öz işini mövcud siyasi sistemin tələblərinə uyğun qurmağa məcbur idi. Məlum quruluşun repressiyalarından əziyyət çekmiş və qırbət ölkələrdə sığınacaq tapmış həmvətənlərimiz totalitar sovet rejimi ilə barışmaz mövqeyi, sovet Azərbaycanına qarşı inamsız münasibəti də qarşılıqlı əlaqələrə soyuqluq gətirən amillerdən idi. Bütün bunlar soydaşlığımızın təşkilətlanmasına, ayri-ayri dövlətlərdə mövcud diasporların əlaqələrinin zəif olmasına və ya heç olmamasına, onların vahid qayə-Azərbaycan idealı etrafında birliyinə mane olan ciddi səbəblərdir. Şübhəsiz ki, doğma od-oçaq, müstəqil Azərbaycan ayrı-ayrılaşdırıcı bir həmvətənlərimiz tərəfindən daha anlaşıqlı qarşınanın və bu istiqamətdə siyasi-milli fealiyyətin artması müşahidə olunur. Bu gün Azərbaycan diaspor təşkilatları ilə daim əlaqə saxlanılır, qarşılıqlı münasibətlərin intensivliyinə nail olmaq, təşkilatlanma işini sürətləndirmək üçün əməli işlər görülür.

Sovetlər birliyinin dağılması və Azərbaycanın dövlət müstəqilliyini qazanması Azərbaycan diasporunun da həyatına məhüm canlanma gətirdi. Baş verən qlobal siyasi hadisələr, Qarabağ münaqişəsi, mənfur qonşularımızın Azərbaycana haqsız torpaq iddiaları, respublikamıza və xalqımıza qarşı məkənli siyasi, ideoloji, hərbi təxribatlar planının bütün vasitələrlə hərəkətə gətirilməsi, 20 Yanvar, Xocalı soyqırımı, torpaqlarımızın 20%-nin işgali, bir milyondan artıq soydaşlığımızın öz doğma yurdularından didərgin düşməsi xaricdəki həmvətənlərimizin ictimai fealiyyətinin artmasına təkan verdi. Soydaşlığımızın bir qismi yeni tarixi situasiyaya uyğun olaraq mehdud dərnekçilik səviyyəsində çıxmaga və milli-siyasi yönətən təşkilatlanması başlıdılar. Buna görə də ulu öndər Heydar Əliyevin Almaniya səfərlərinin birində Bonn şəhərində soydaşlığımızla görüşdə səylədiyi dərin məzmunkulu, program xarakterli nitqində müdrik tövsiyələrindən biri məhz fikir, əməl birliyinə aid idi: "...Men demirəm ki, 40 milyon azərbaycanlının hamısı bir yerə yığışın, bu, heç lazımda deyil. Ancaq hamisinin qəlibi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamızda öz müstəqilliyini bundan sonra daha da möhkəmləndirir, inkişaf yolu məharətlə keçə bilər... Men Azərbaycanın Prezidentini kimi, xalqımızın mənə göstərdiyi etimada güvənərək respublikamıza rəhbərlik edən bir şəxs kimi bu gün deyirəm: Azərbaycanın özündə də bu günümüzün, gələcəyimizin zəmanəti rəhni birlikdir və bütün dünyada da soydaşları-

mızın bir olması vacibdir".

Bu bir həqiqətdir ki, heç kim xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli məsələsinə ümummilli lider Heydar Əliyev qədər önem verməmişdir. Məhz dahi şəxsiyyət Heydar Əliyevin hakimiyətənən sonra istər daxildə, istərsə de qırbətənən yaşayan soydaşlarımız arasında milli Azərbaycan dövlətçiliyinin varlığını və gələcəyinə inam yaramış, onların Vətənlə əlaqələri genişlənərək ardıcılı xarakter almışdır. Müqəddəs Vətən amalı və Azərbaycan dövlətçiliyi etrafında six birliyin zərurəti bu gün xaricdəki həmvətənlərimiz tərəfindən daha anlaşıqlı qarşınanın və bu istiqamətdə siyasi-milli fealiyyətin artması müşahidə olunur. Bu gün Azərbaycan diaspor təşkilatları ilə daim əlaqə saxlanılır, qarşılıqlı münasibətlərin intensivliyinə nail olmaq, təşkilatlanma işini sürətləndirmək üçün əməli işlər görülür.

Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında hemrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birlüklerin fealiyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurəti nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci il may ayının 23-də ulu öndər Heydar Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyənən gerçəkləşməsinə istiqamətlənmiş mühüm bir addimdır. Həmin ilin noyabr ayının 9-u və 10-da Bakıda keçirilən tədbirdə 36 ölkədən 200-dən çox təşkilati təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai kurumlarından, müxtəlif təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur. Dünya Azərbaycanlılarının I Qurultayı xaricdə soydaşlığımızın ümumi məqsəd, vahid ideya etrafında birləşməsi yolunda böyük addım, gələcəye istiqamətlənmiş önemli tədbirlərdən biri kimi yadda qaldı. Qurultayda xaricdəki həmvətənlərimizə sistemli iş aparılmasını təşkil etmek, soydaşlığımız arasında milli birləyin möhkəmləndirilməsini təşkil etmek məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyasi irəli sürüldü. 2002-ci il iyulun 5-də ulu öndər Heydar Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. 2008-ci il noyabrın 19-da isə dahi şəxsiyyət Heydar Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Sərə-

camı ilə həmin komitənin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Hazırda dünyada 45 ölkəsində 450-yə yaxın diaspor təşkilatı fealiyyət göstərir ki, bu təşkilatlar xaricdə yaşayış azərbaycanlıları arasında milli, ideoloji, siyasi və iqtisadi amillərə əsaslanan birliyin təmin olunmasına xidmət edirler.

Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycan diasporunun əldə etdiyi mühüm əhəmiyyətli nailiyyətlərin sırasında 2004-cü ilin oktyabrında Moskova da Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən Ümumrusiya Azərbaycanlıları Kongresinin II qurultayı, 2006-ci il martın 16-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının II qurultayı, 2007-ci il noyabrın 17-19-da Bakıda keçirilən Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı, 2008-ci ilin dekabrın 18-19-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasını və 2011-ci ilin 5-6 iyul tarixində Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayı qeyd etmək olar. Qeyd olunan tədbirlər yalnız bir məqsəd - diaspor qarşısında duran vəzifələri müəyyən etməyə, Azərbaycan lobbiçiliyini qurmağa, xarici ölkələrdə yaşayış azərbaycanlılarının sosial, mənəvi, iqtisadi fealiyyətinə və diaspor təşkilatlarının mütəşəkkil qüvvə kimi təşkilətlenməsinə destək vermək, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diasporun fealiyyət istiqamətlərini müəyyən etməyə xidmət edir.

Möhtərem Prezidentimiz cənab İlham Əliyev Rusiya, Qazaxıstan, Türkiyə, Ukrayna, Gürçüstan, Moldova, Özbəkistan və digər ölkələrə səfərləri zamanı Azərbaycan diasporunun üzvləri ilə görüşərək, onların qayğı və problemləri ilə maraqlanır, mövcud problemlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verir. Bu gün Azərbaycanda dövlət quruculuğu prosesi uğurla davam etdirilir. Ölkəmiz sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoymuş, beynəlxalq əlaqələri genişləndirilmiş, xarici səfərdə mühüm nailiyyətlər qazanılmışdır. Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizdə uğurlu infrastruktur layihələri gerçəkləşdirilmiş, bir milyondan artıq yeni iş yeri açılmış, iqtisadiyyatımız 3 dəfə artmış, yoxsulluq dəfələrlə azalmış, əhalinin sosial rifahi xeyli dərəcədə yaxşılaşmışdır. Qazanılan siyasi və iqtisadi uğurlar həm də ölkəmizdən kənardə yaşayış soydaşlığımızın hayatında özünü göstərmiş, onların doğma vətənlərinə bağlılığını artırılmışdır. Bu gün harada yaşamasından asılı olmayaraq her bir azərbaycanlı xalqımızın on qiymətli mənəvi-ideoloji sərvəti sayılan milli birliliyə nail olmaq və dövlətçiliyimizin dəha da möhkəmləndirilməsi uğrunda bütün güc və bacarığını səfərbər etməyə borcludur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Bizim bir Vətənimiz var-Azərbaycan! Bizim bir dilimiz var-Azərbaycan dilidir! Bizim ümumxalq ideologiyamız var-azərbaycanlıq məfkürüsi".

Cavid Əkbərov,  
"iki sahil"

**Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.**